

**Rabitə tarifləri haqqında rəsmi statistika hesabatı üzrə statistik proseslərin idarə olunmasının “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında təsviri**

Nö	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1	<b>Tələbatların müəyyənləşdirilməsi</b>	1-tarif (poçt) №-li rəsmi statistika hesabatı üzrə ümumi tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, istifadəçilərin tələbi, əmrlər, sərəncamlar, qərarlar, təklifler, yazılı razılaşmalar, çıxış statistik məhsullar, məlumat mənbələri, maliyyə sənədləri	BVF, BƏT, BMT, DSK	İstifadəçi tələbatlarının müəyyənləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi	1-tarif (poçt) №-li rəsmi statistika hesabatı üzrə yekun informasiyaya olan tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar	BVF, BƏT, BMT, DSK	Hesabat, xidməti məruzə
1.1.1	Ölkənin milli prioritətləri əsasında tələblərin müəyyənləşdirilməsi	1-tarif (poçt) №-li rəsmi statistika hesabatı ilə əlaqədar ölkə rəhbərliyi və mərkəzi icra hakimiyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2 aprel 2012-ci il tarixli, 22/04 №-li qərarı	İcra və nəzarətedici orqanlar (siyasi dairələr)	Tələblərin müəyyənləşdirilməsinə dair hesabat, xidməti məruzə
1.1.2	Beynəlxalq metodologiya, standart və təcrübələrin öyrənilməsi və tələbatların müəyyənləşdirilməsi	1-tarif (poçt) №-li rəsmi statistika hesabat forması ilə əlaqədar beynəlxalq təcrübənin öyrənilməsi	Beynəlxalq metodoloji vəsaitlər və təsnifatlar	BVF, BƏT, BMT, DSK	Normativ hüquqi bazanın öyrənilməsinin nəticələrinə dair xidməti məruzə
1.1.3	Normativ hüquqi bazanın və ölkədaxili tələblərin öyrənilməsi	1-tarif (poçt) №-li rəsmi statistika hesabat forması ilə əlaqədar DSK-nin sərəncam, əmr və qərarlarına baxış	Qərarlar, sərəncamlar, əmrlər, hesabatlar, təqdimatlar	DSK	Normativ hüquqi bazanın öyrənilməsinin nəticələrinə dair xidməti məruzə
1.1.4	İstifadəçilərin tələbatlarına dair görüşlərin təşkili, mövcud tələbatların araşdırılması və təhlili	1-tarif (poçt) №-li rəsmi statistika hesabat formasına dair istifadəçi məmənnuniyyətinin qiymətləndirilməsi	DSK-nin “Metodoloji və məlumat istifadəçiləri ilə iş planı”	DSK-nin kollegiyası, QSS	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar
1.1.5	Müəyyən olunmuş tələbatların müzakirə üçün hazırlanması	1-tarif (poçt) №-li rəsmi statistika hesabat formasına dair müəyyən olunmuş tələbatın Elmi-metodoloji şurada müzakirəsi üçün məzmunun hazırlanması	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, QSS	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.2	Tələbatların müzakirəsi və təsdiqi	1-tarif (poçt) №-li rəsmi statistika hesabat formasının təkmilləşdirilməsi ilə əlaqədar İN, NRYTN ilə müzakirələrin aparılması, razılaşdırılması və təsdiqi	İN, NRYTN-dən daxil olmuş təkliflər və yazılı razılaşmalar	İN, NRYTN DSK, QSŞ	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənləşdirilməsi
1.2.1	Müəyyən olunmuş tələbatlarla bağlı maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması	Respondentlərlə yazılı və şifahi müzakirələrin təşkili	Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	İN, NRYTN DSK, QSŞ	Rəsmi məktublar, görüşlərə dair xidməti məruzələr, iclasların protokolları
1.2.2	Tələbatların dəqiqləşdirilməsi	Təkliflərin və mövcud olan məlumatların müqayisəsi	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı, mövcud məlumatlar	DSK, QSŞ	Tələbatların dəqiqləşdirilmiş siyahısı
1.2.3	Müəyyən olunmuş tələbatların müzakirəsi və təsdiqi	Əldə edilə biləcək məlumatlar üzrə 1-tarif (poçt) №-li rəsmi statistika hesabatı formasının / metodoloji materialın layihəsinin hazırlanması və Elmi-metodoloji şuranın müzakirəsinə təqdim olunması	İN, NRYTN ilə razılaşma məktubları	DSK, QSŞ	DSK-nın Elmi-metodoloji şurasının protokolu
1.3	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	İstifadəçilərin müəyyənləşdirilmiş ehtiyaclarının təmin edilməsi üçün çıkış statistik məhsulun təyin edilməsi	Çıxış statistik məhsulların siyahısı	DSK, QSŞ	Çıxış statistik məhsullar
1.3.1	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	DSK-nın Elmi-metodoloji şurasının qərarına əsasən çıkış göstəricilərinin müəyyənləşdirilməsi	DSK-nın Elmi-metodoloji şurasının müzakirəsinə təqdim edilmiş çıkış statistik məhsulların siyahısı	DSK, QSŞ	DSK-nın Elmi-metodoloji şurasının protokolu, çıkış cədvəlləri
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların dəqiqləşdirilməsi	Qanunvericilik, beynəlxalq metodoloji sənədlər, anlayışların siyahısı	DSK, QS	Dəqiqləşdirilmiş anlayışlar
1.4.1	Müəyyən edilmiş anlayışların ölkə qanunvericiliyi ilə uyğunluğunun uzlaşdırılması	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	ƏN, DSK, QSŞ	Müəyyən edilmiş anlayışların siyahısı
1.4.2	Müəyyən edilmiş anlayışların digər sahələrdə istifadə edilən anlayışlarla uyğunluğunun müəyyənləşdirilməsi	Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları, qanunvericilik	DSK, QSŞ	Müəyyən edilmiş anlayışların siyahısı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.4.3	Anlayışların beynəlxalq standartlarla uyğunluğunun təmin edilməsi	Beynəlxalq standartlara uyğunluğun ve müqayisəliliyinin təmin olunması	Beynəlxalq göstəricilərə dair materiallar, qanunvericilik	DSK, QSS	Müəyyən edilmiş anlayışların siyahısı
1.4.4	Müəyyən edilmiş anlayışların istifadəçilərlə müzakirəsi və dəqiqləşdirilməsi	Müəyyən edilmiş anlayışlarla bağlı istifadəçilərin məlumatlandırılması	Müəyyən edilmiş anlayışların siyahısı	İN, NRYTN DSK, QSS	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları
1.5	Məlumatların mövcudluğunun yoxlanılması	Məlumat mənbələrinin müəyyən edilməsi, inzibati və digər məlumat mənbələrinin öyrənilməsi, yol xəritəsinin hazırlanması, təkliflərin verilməsi	Çıxış statistik məhsullar, inzibati və digər məlumat mənbələri, təhlillər, qərarlar, normativ hüquqi baza	DSK, QSS	Potensial məlumat mənbələrinin siyahısı, plan (yol xəritəsi), təkliflər
1.5.1	Məlumat mənbələrinin müəyyənləşdirilməsi	1-tarif (poçt) №-li rəsmi statistika hesabatı formasına dair məlumat mənbələrinin öyrənilməsi	İstehsalı mümkün olan çıxış statistik məhsullar	DSK, QSS	Potensial məlumat mənbələrinin (inzibati və digər) siyahısı
1.5.2	İnzibati və digər məlumat mənbələrinin təhlili	İnzibati və digər məlumat mənbələrinin öyrənilməsi və təhlili	İnzibati və digər mənbələr üzrə məlumatlar, mövcud məlumat mənbələrinin metaməlumatları	DSK, QSS	Təhlil barədə hesabat və ya xidməti məruzə
1.5.3	Çatışmayan məlumatların əldə edilməsi üçün planın (yol xəritəsinin) hazırlanması	Planın (yol xəritəsinin) hazırlanması	Çatışmayan məlumatların əldə edilməsi üçün mənbələr, təhlillər, qərarlar	DSK, QSS	Çatışmayan məlumatların əldə edilməsi üçün plan (yol xəritəsi)
1.5.4	Ehtiyac olduğu halda mövcud normativ hüquqi bazaya dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Normativ hüquqi baza və ona dəyişiklikləri şərtləndirən amillər	DSK, QSS	Dəyişikliklərə dair təkliflər
1.6	İqtisadi əsaslandırmanın hazırlanması	İş planının hazırlanması, risklərin təhlili, xərclərin, smetanın qiymətləndirilməsi	Çıxış statistik məhsullar, risklər, maliyyə sənədləri, smeta	DSK, QSS	İş planı, "Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli, smeta
1.6.1	İş planının hazırlanması	İş planının hazırlanması, büdcənin müəyyənləşdirilməsi	Çıxış statistik məhsullar, inzibati və digər mənbələrdən müəyyənləşdirilmiş toplanacaq məlumatlar	DSK, QSS	İş planının layihəsi
1.6.2	Risklərin təhlili	Risklərin və imkanların qiymətləndirilməsi	Müəyyən edilmiş risklər və imkanlar	DSK, QSS	"Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli
1.6.3	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənləşdirilməsi	Maliyyə sənədləri, qərar və sərəncamlar	DSK, QSS	Smetanın layihəsi
1.6.4	İş planının, risklərin qiymətləndirilməsi və	İş planının, risklərin qiymətləndirilməsi və	Smetanın layihəsi, maliyyə	DSK, QSS	Təsdiqlənmiş smeta

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
	smetanın tərtibi	təklif edilən smetaya baxılması və təsdiqə təqdim edilməsi	sənədlərinin siyahısı		

**1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi**

2	Layihələndirmə	1-tarif (poçt) №-li rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstərişlərin və formaların, forma üzrə məlumatların kompüterdə işlənməsi programı üçün məsələ qoyuluşları, məlumatların toplanmasının metod və vasitələrinin müəyyənləşdirilməsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin və dəyişən kəmiyyətlərin siyahısı, iş planları, razılaşma məktubları, reyestr	DSK, QSS	Çıxış cədvəllərinin maketi, dəyişən kəmiyyətlərin izahları, məlumatların toplanması, işlənməsi və təhlili metodologiyası
2.1	Çıxış məhsulun layihəsi	Çıxış cədvəllərinin layihəsinin hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK, QSS	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış maketlərinin və fərdi çıxış məhsullarının layihələndirilməsi	Çıxış maketlərinin və fərdi çıxış cədvəllərinin hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK, QSS	Çıxış cədvəllərinin və fərdi çıxış məhsullarının maketi
2.2	Dəyişən kəmiyyətlərin izahlarının layihəsi	Dəyişən kəmiyyətlərin izahlarının layihəsinin işlənməsi	Dəyişən kəmiyyətlərin siyahısı, reyestr məlumatları, qərarlar	DSK, QSS	Dəyişən kəmiyyətlərin izahları
2.2.1	Dəyişən kəmiyyətlərin izahlarının layihələndirilməsi	Dəyişən kəmiyyətlərin izahlarının hazırlanması	Müəyyən edilmiş anlayışların siyahısı, çıxış cədvəllərinin maketi	DSK, QSS	Dəyişən kəmiyyətlərin izahlarının layihəsi
2.3	Toplanma prosesinin layihəsi	Məlumatların toplanmasının daha münasib metod və vasitələrinin müəyyənləşdirilməsi	İş planları, mümkün məlumat toplama metodlarının siyahısı, istifadəçi tələbatları, razılaşma məktubları, müraciətlər	İN, NRYTN, DSK, QSS	Məlumatların toplanmasının layihəsi
2.3.1	Məlumatların toplanması metodlarının müəyyənləşdirilməsi	Məlumatların toplanmasının ən uyğun metodlarının müəyyənləşdirilməsi	İş planları, mümkün məlumat toplama metodlarının siyahısı	İN, NRYTN, DSK, QSS	Müəyyənləşdirilmiş konkret məlumat toplama metodu
2.3.2	Məlumatların toplanması alətlərinin layihələndirilməsi	1-tarif (poçt) №-li rəsmi statistika hesabatı formasının (hesabat forması, məlumatların daxil edilməsi programı, intervüyerlər, respondentlər üçün təlimlər və s.)	Məsələ qoyuluşu	DSK, QSS	Məlumatların toplanması alətlərinin siyahısı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
		layihələndirilməsi			
2.3.3	Məlumat toplanmasının hüquqi bazasının layihələndirilməsi	1-tarif (poçt) №-li rəsmi statistika hesabatı forması üzrə məlumatların toplanmasının hüquqi bazasının layihələndirilməsi	Razlaşma məktubları, rəsmi sənədlərin layihəsi, respondentlərə ünvanlanmış müraciətlər	İN, NRYTN, DSK, QSS	Qərar və sərəncam
2.4	Məcmunun və seçmənin layihəsi	Statistik məcmunun müəyyənləşdirilməsi, seçmənin əsasının müəyyən edilməsi	Reyestrlər, metodologiyalar	DSK, QSS,	Statistik məcmu
2.4.1	Məcmunun layihələndirilməsi	Seçmə məcmu hüdudlarının layihələndirilməsi	Reyestr	DSK, QSS,	Seçmənin məcmu hüdüdləri
2.4.2	Seçmə metodologiyasının layihələndirilməsi	Seçmə metodologiyasının layihələndirilməsi	Metodologiya, təlimatlar	DSK, QSS	Seçmənin metodologiyası
2.5	Məlumatların işlənməsi və təhlilinin layihəsi	Məlumatların işlənməsi və təhlilinin metodologiyasının hazırlanması	DSK-nın əmr və sərəncamları	DSK, QSS	Statistik məlumatların işlənməsi və təhlili metodologiyası
2.5.1	Məlumatların işlənməsi üçün metodların müəyyənləşdirilməsi	Məlumatların işlənməsi və təhlili üçün metodların müəyyənləşdirilməsi	DSK-nın müvafiq əmr və sərəncamlarından irəli gələn məsələlər	DSK, QSS	Müəyyənləşdirilmiş metodların siyahısı
2.5.2	Məlumatların təhlili üçün metodların layihələndirilməsi	Məlumatların emalı və təhlili üçün metodların layihələndirilməsi	Müəyyənləşdirilmiş metodların siyahısı	DSK, QSS	Məlumatların təhlilinə dair metodologiya
2.6	İstehsal sisteminin və iş axınının layihələndirilməsi	Məlumatların toplanılmasından yayılmasına qədər olan iş axını prosesinin təşkilinin müəyyənləşdirilməsi	Qiymət statistikası şöbəsinin iş planı, "Statistik işlər programı", "İstifadəçi məmənunluğu" sorğusunun nəticəleri, müvafiq normativ hüquqi sənədlər	DSK, QSS	İstehsal sisteminin və iş planının layihəsinin hazırlanması
2.6.1	İstifadəçi tələbatına uyğun olaraq istehsal sisteminin və iş axınının layihələndirilməsi	İstifadəçi tələbləri əsasında istehsal sisteminin və iş axının layihəsinin hazırlanması	İstifadəçi məmənunluğu sorğusunun nəticəleri, kollegiya qərarları, müvafiq əmr, sərəncam, göstəriş və ya tapşırıqlar	DSK, QSS	İstehsal sisteminin və iş planının layihəsi

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.6.2	Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin, iş axınının təhlili və təsdiqi	Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin və iş axınının təhlili	Qiymət statistikası şöbəsinin iş planının və Statistik işlər programının layihəsi	DSK, QSS	İş planlarının və Statistik işlər programının təsdiqi

## 2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi

3	<b>İstehsal sisteminin yaradılması</b>	İstehsal sisteminin işlek vəziyyətə gətirilməsi, sınaqların keçirilməsi	Alətlər (məsələ qoyuluşu, program təminatı), metaməlumatlar, reyestrlər, fəaliyyət planı, sənədləşdirilmiş proseslər	DSK, QSS, İTŞ	İstehsal sistemi
3.1	Statistik məlumatların toplanması vasitələrinin yaradılması	Toplanma vasitələrinin yaradılması işlərinin aparılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, program təminatı	DSK, QSS, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu, program təminatı
3.1.1	Statistik məlumatların toplanma vasitələrinin yaradılması və ya aktuallaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, QSS, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.1.2	Statistik məlumatların toplanması üçün program təminatının yaradılması və ya aktuallaşdırılması	Mövcud program təminatının aktuallaşdırılması və ya yenisinin yaradılması	Texniki şərtlər, məsələ qoyuluşu	DSK, QSS, İTŞ	Program təminatı
3.1.3	Statistik məlumatların toplanması üçün hazırlanmış və ya aktuallaşdırılmış program təminatının sınaqdan keçirilməsi	Program təminatının sınaqdan keçirilməsi	Program təminatı	DSK, QSS, İTŞ	Təhvil-təslim aktı
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Prosesin komponentlərinin yaradılması və ya mövcud olanların yaxşılaşdırılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, program təminatı	DSK, QSS, İTŞ	Texniki şərtlər, program təminatı, təhvil-təslim aktı
3.2.1	Məlumatların işlənməsi və təhlili komponentlərinin yaradılması və ya aktuallaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, QSS, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.2.2	Məlumatların işlənməsi və təhlili	Toplanmış məlumatların işlənməsi	Texniki şərtlər və ya məsələ qoyuluşu	DSK, QSS, İTŞ	Program təminatı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
	Üçün program təminatının yaradılması və ya aktuallaşdırılması	Üçün program təminatının hazırlanması və ya aktuallaşdırılması			
3.2.3	Məlumatların işlənməsi və təhlili üçün yaradılmış və ya aktuallaşdırılmış program təminatının sınaqdan keçirilməsi	Program təminatının sınaqdan keçirilməsi	Program təminatı	DSK, QSS, İTŞ	Təhvil-təslim aktı
3.3	Yayım komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Yayım komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, program təminatı	DSK, QSS, İTŞ	Texniki şərtlər, program təminatı, təhvil-təslim aktı
3.3.1	Yayım komponentlərinin yaradılması və ya aktuallaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, QSS, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.3.2	Məlumatların yayılması üçün program təminatının yaradılması və ya aktuallaşdırılması	Toplanmış məlumatların yayılması üçün program təminatının hazırlanması və ya aktuallaşdırılması	Texniki şərtlər və ya məsələ qoyuluşu	DSK, QSS, İTŞ	Program təminatı
3.3.3	Məlumatların yayılması üçün yaradılmış və ya aktuallaşdırılmış program təminatının sınaqdan keçirilməsi	Program təminatının sınaqdan keçirilməsi	Program təminatı	DSK, QSS, İTŞ	Təhvil-təslim aktı
3.4	İş axını prosesinin formallaşdırılması	Məlumatların toplanmasından yayılmasına qədər statistik biznes-prosesdə istifadə edilən dəyişikliklərin formallaşdırılması	Metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar	DSK, QSS, İTŞ	İş axını prosesinin formallaşdırılması
3.4.1	Yaradılmış və ya aktuallaşdırılmış komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması	Toplanma, işlənmə, təhlil və yayılma üçün mövcud olan komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması	Metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar	DSK, QSS, İTŞ	Aktuallaşdırılmış metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar
3.5	İstehsal sisteminin sınaqdan keçirilməsi	Toplanmış və komplektləşdirilmiş xidmətlərin və əlaqəli iş axını proseslerinin sınaqdan keçirilməsi	Məsələ qoyuluşuna uyğun hazırlanmış program	DSK, QSS, İTŞ	Programın təhvil-təslimi
3.5.1	İstehsal sisteminin yoxlanışının yerinə yetirilməsi	İstehsal sisteminin, komponentlərin icrasının və onlarla əlaqəli xidmətlərin sınaqdan keçirilməsi	Program təminatı	DSK, QSS	Program təminatı
3.5.2	İstehsal sisteminin təhvil-təslim	İstehsal sisteminin qiymətləndirilməsi və	Program təminatı	DSK, QSS, İTŞ	Təhvil-təslim aktı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
	sınağının yerinə yetirilməsi	qəbulu			
3.6	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin pilot layihesinin sınaqdan keçirilməsi	Sınaq və ya pilot müayinə, fəaliyyət planı	DSK, QSS	Fəaliyyət planı, qiymətləndirmə hesabatı
3.6.1	Sınaq üçün fəaliyyət planının hazırlanması	Toplanmadan yayılmaya qədər olan biznes - prosesin sınaqdan keçirilməsinə dair fəaliyyət planının hazırlanması	Daxili sınaq və ya respondentlərlə pilot müayinə	DSK, QSS	Fəaliyyət planı
3.6.2	Sınağın keçirilməsi və qiymətləndirilməsi	Biznes-prosesin sınağının keçirilməsi	Fəaliyyət planı	DSK, QSS	Biznes-prosesin həyata keçirilməsi və ya onun təkmilləşdirilməsi-nə dair qiymətləndirmə hesabatı
3.7	İstehsal sisteminin yaradılmasının yekunlaşdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Sənədləşdirilmiş proseslər, tədris planı	DSK, QSS, İTS	İstehsal sisteminin tətbiqi, səriştəlilik
3.7.1	İstehsal sisteminin təqdimatı və sənədləşdirilməsi	İstehsal sisteminin tətbiqi, təhvil-təslim aktının hazırlanması	Sənədləşdirilmiş proseslər	DSK, QSS, İTS	İstehsal sisteminin tətbiqi
3.7.2	İstehsal sistemi ilə tanışlıq, kadrların məlumatlandırılması, texniki dərslerin keçirilməsi	Treninqlərin keçirilməsi, təlimat kitabçalarının hazırlanması	Dövlətstatkomun müvafiq əmri, tədris planı	DSK, QSS, İTS	Yüksək bilik səviyyəsinə malik kadrların hazırlanması

### 3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı

4	Məlumatların toplanması	Lazım olan bütün informasiyanın toplanması	Reyestr, planlar, Statistik işlər programı, məlumatlar	DSK, SİƏSPŞ, ETSİM, İTS, QSS	Statistik məlumatlar
4.1	Məcmunun yaradılması və statistik vahidlərin seçilməsi	1-tarif (poçt) №-li rəsmi statistika hesabatını təqdim edən statistik vahidlərə dair reyestrin aktuallaşdırılması	Reyestr, statistik vahidlər	DSK, SİƏSPŞ, ETSİM, QSS	Aktuallaşdırılmış reyestr
4.1.1	Seçmə üçün məlumat bazasının hazırlanması	Zəruri məlumat bazasının hazırlanması	Reyestr	DSK, SİƏSPŞ, QSS	Statistik vahidlərin siyahısı
4.1.2	Seçmə şəbəkənin formalasdırılması	Poçt xidmətləri göstərən bütün təsərrüfat subyektlərinin hesabat registrinə daxil edilmesi	Statistik vahidlərin siyahısı	DSK, ETSİM, QSS	Statistik vahidlərin yekun siyahısı
4.1.3	Seçmənin aparılması və yekunlaşdırılması	Poçt xidmətləri göstərən bütün təsərrüfat subyektlərinin hesabat registrinə daxil edilmesi	Statistik vahidlərin yekun siyahısı	DSK, ETSİM, QSS	1-tarif (poçt) №-li rəsmi statistika hesabatını təqdim edən statistik vahidlərin yekun siyahısı
4.2	Məlumatların	Məlumatların	Plan, kadrların	DSK, QSS	Plan, ixtisaslı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
	toplanmasına hazırlıq	toplanmasına hazırlıq işlərinin yekunlaşdırılması	siyahısı, tədris planı, təlimatlar, metodologiyalar, məsələ qoyuluşu	və İTŞ	kadrlar, program təminatı
4.2.1	Məlumatların toplanması üçün planın hazırlanması	Məlumatların toplanması üçün planın hazırlanması və öhdəliklərin müəyyən edilmesi	Plan və öhdəliklər	DSK, QSS	Plan
4.2.2	Kadrların seçilməsi	Məlumatların toplanması üçün işçi heyətin müəyyən edilmesi	Kadrların siyahısı	DSK, QSS	Seçilmiş və ya təyin olunmuş kadrların siyahısı
4.2.3	Təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi	İntervüyer və respondentlər üçün təlim materiallarının hazırlanması və təlimlərin (seminarların) keçirilməsi	Dövlətstatkomun müvafiq əmri, tədris planı	DSK, QSS	Kadrların biliq səviyyəsinin artırılması
4.2.4	Məlumatların toplanması üçün maddi resursların və İT alətlərinin hazırlanması	Toplanma materialları və alətlərinin toplanma prosesinin iştirakçıları və orqanları arasında yayımılanması	Sorğu anketləri, təlimatlar, metodoloji sənədlər, rəsmi məktublar	DSK, QSS	Yayımlanmış maddi resurslar və İT alətləri
4.2.5	Program vasitələrinin kompüterlərə və ya serverə yüklenməsi	1-tarif (poçt) №-li rəsmi statistika hesabatının onlayn rejimdə toplanması üçün program təminatının vəb səhifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK, QSS, İTŞ	Program təminatı
4.3	Məlumatların toplanması	Məlumatların toplanması, yoxlanması və qiymətləndirilməsi	Statistik işlər programı, ilkin məlumatlar, program təminatı və qiymətləndirmə metodları	DSK, QSS, İTŞ, YSO	Məlumatlar, qiymətləndirmə, informasiya-texniki dəstək
4.3.1	Statistik vahidlərdən hesabatların alınması	1-tarif (poçt) №-li rəsmi statistika hesabatı üzrə onlayn rejimdə ilkin məlumatların qəbul edilmesi	Statistik işlər programı, yerli statistika orqanları üçün Statistik işlər programı	DSK, QSS, YSO	İlkin məlumatlar
4.3.2	İlkin informasiya toplusunun hazırlanması	İlkin informasiyanın yoxlanması və informasiya toplusunun hazırlanması	İlkin məlumatlar	DSK, QSS, YSO	İlkin informasiya toplusu
4.3.3	Toplanmış məlumatların yoxlanılması	Məlumatların avtomatlaşdırılmış qaydada yoxlanılması	İlkin informasiya toplusu və program təminatı	DSK, QSS, İTŞ, YSO	Yoxlanılmış məlumatlar
4.3.4	Toplanmış məlumatların qiymətləndirilməsi	Məlumatların qiymətləndirilməsi və texniki problemlərin həlli istiqamətində işlərin görülməsi	Məlumatlar və qiymətləndirmə metodları	DSK, QSS	Qiymətləndirməni nəticələri

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4.3.5	Məlumatların toplanmasına informasiya-texniki dəstəyin təmin edilməsi	İntervüyerlərə, respondentlərə, YSO-lara metodoloji və yaxud maddi-texniki dəstəyin göstərilməsi	Metodoloji sənədlər və maddi-texniki vasitələr	DSK, QSS	Təmin edilmiş informasiya-texniki dəstək
4.4	Məlumatların toplanmasının yekunlaşdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK, QSS, İTŞ	Elektron məlumat bazası, arxiv
4.4.1	Toplanmış məlumatların müvafiq məlumat bazasına yüklənməsi və işlənməsi üçün hazırlanması	Toplanmış məlumatların işlənmə və təhlil üçün hazırlanması	Toplanmış məlumatlar	DSK, QSS, İTŞ	Elektron məlumat bazası
4.4.2	Məlumatların toplanmasında istifadə olunmuş materialların arxivləşdirilməsi	İstifadə olunmuş materialların sənədləşdirilərək arxivləşdirilməsi	Elektron məlumat bazası, istifadə olunmuş bütün materiallar	DSK, QSS, İTŞ, Ümumi şöbə	Arxivləşdirmə

#### 4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır

5	<b>Məlumatların işlənməsi</b>	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redakte, impyutasiya, çəkilərin hesablanması	Statistik məlumatlar, reyestrler, məsələ qoyuluşu, program təminatı, çəkilər	DSK, QSS, İTŞ	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Müxtəlif mənbələrdən toplanmış məlumatların birləşdirilməsi	Məlumatlar və reyestrler	DSK, QSS, İTŞ	Məlumatların birləşdirilməsi
5.1.1	Müxtəlif məlumat mənbələrinin integrə edilməsi	Daxili və yaxud kənar məlumat mənbələrinin integrasiya edilməsi	Məlumatlar, məlumat mənbələri	DSK, QSS, İTŞ	İnteqrə edilmiş məlumat mənbələri
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Təsnifatlar, məlumatlar	DSK, QSS, İTŞ	Təsnifləşdirilmiş məlumatlar və statistik vahidlər
5.2.1	Daxil edilən ilkin məlumatların kodlaşdırılması	Daxil edilən məlumatların təsnifatlara uyğun kodlaşdırılması	Statistik təsnifatlar, məlumatlar	DSK, QSS, İTŞ	Kodlaşdırılmış (təsnifləşdirilmiş) məlumatlar
5.2.2	Statistik vahidlərin təsnifləşdirilməsi	Giriş məlumatlarının konkret təsnifatlara, yeni siniflərə və ya qruplara təsnifləşdirilməsi	Giriş məlumatları	DSK, QSS, İTŞ	Təsnifləşdirilmiş statistik vahidlər
5.3	Məlumatlara baxış və onların düzgünlüğünün yoxlanılması	Baxış və düzgünlüyün yoxlanılması (giriş məlumatlarının yoxlanılması)	Məlumatlar, məsələ qoyuluşu, keyfiyyətə nəzarət cədvəlləri	DSK, QSS	Yoxlanılmış keyfiyyətli məlumatlar
5.3.1	Məlumatların ilkin mərhələdə yoxlanılması	Giriş məlumatlarının mexaniki yoxlanılması	Məlumatlar	DSK, QSS	Yoxlanılmış məlumatlar
5.3.2	Avtomatlaşdırılmış nəzarətin aparılması	Avtomatlaşdırılmış nəzarət prosedurlarının təşkili	Avtomatlaşdırılmış nəzarət üçün məsələ qoyuluşları	DSK, QSS	Avtomatlaşdırılmış nəzarət, keyfiyyətli məlumat

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.3.3	Keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi və təhlil olunması	1-tarif (poçt) №-li rəsmi statistika hesabatı üzrə məlumatların düzgünlüyün yoxlanması	Məlumat bazası	DSK, QSS,	Keyfiyyətə nəzarət cədvəlləri
5.4	Məlumatların redaktəsi və imputasiya	Məlumatlar düzgün olmadıqda, buraxıldıqda və ya qeyri-real olduqda yeni göstəricilərin daxil edilməsi	Məsələ qoyuluşu, program təminatı	DSK, QSS, İTŞ	İmputasiya
5.4.1	İmputasiya (şərti hesablama) elementlərinin təyin olunması	İmputasiya elementlərinin müəyyən edilməsi	Məsələ qoyuluşu	DSK, QSS, İTŞ	İmputasiya
5.4.2	İmputasiyanın (şərti hesablananın) aparılması	İmputasiya prosedurunun tətbiqi	Məsələ qoyuluşu, program təminatı	DSK, QSS, İTŞ	İmputasiya
5.4.3	İmputasiya üzrə qeydlərin alınması, redaktəsi və qiymətləndiriməsi	İmputasiya əmsalının hesablanması	Program təminatı	DSK, QSS, İTŞ	İmputasiya əmsali
5.5	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalaşdırılması	Yeni dəyişən kəmiyyətlərin və statistik məlumatların formalaşdırılması	Dəyişən kəmiyyətlər və vahidlər, məlumat bazaları	DSK, QSS, İTŞ	Dəyişən kəmiyyətlər
5.5.1	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalaşdırılması	Yeni dəyişənlərin və vahidlərin formalaşdırılması	Təsdiqlənmiş giriş məlumat bazaları	DSK, QSS, İTŞ	Dəyişən kəmiyyətlər və vahidlər
5.5.2	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin məlumatların emalı bazasına integrasiyası	Formalaşdırılmış yeni dəyişənlərin və vahidlərin məlumatların emalı bazasına integrasiyası	Dəyişən kəmiyyətlər və vahidlər	DSK, QSS, İTŞ	Yenilənmiş məlumat bazaları
5.6	Məlumatlar üçün çəkilərin hesablanması	Metodologiyaya uyğun olaraq çəkilərin hesablanması	Metodologiya, təlimatlar, çəkilər, məsələ qoyuluşu	DSK, QSS, İTŞ	Çəkilər, məlumat bazası
5.6.1	Çəkilərin hesablanması	Çəkilərin yaradılması və ya hesablanması	Metodologiya, təlimatlar, məsələ qoyuluşu	DSK, QSS, İTŞ	Hesablanmış çəkilər
5.6.2	Hesablanmış çəkilərin məlumatların emalı bazasına integrasiyası	Hesablanmış çəkilərin məlumatların emalı bazasına integrasiyası	Hesablanmış çəkilər	DSK, QSS, İTŞ	Yenilənmiş məlumat bazası
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	İlkin məlumat bazası, hesablanmış çəkilər	DSK, QSS, İTŞ	Aqreqasiya olunmuş göstəricilər
5.7.1	Aqreqasiya elementlərinin əldə edilməsi və ya hesablanması	Aqreqasiya elementlərinin əldə edilərək toplanması	İlkin məlumat bazası, hesablanmış çəkilər, məsələ qoyuluşu	DSK, QSS, İTŞ	Aqreqasiya olunmuş göstəricilər
5.8	Yekun məlumat fayllarının formalaşdırılması	Yekun məlumat fayllarının formalaşdırılması	Məlumatlar	DSK, QSS	Yekun məlumatlar

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.8.1	İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması	İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması	Məlumatlar	DSK, QSS	Yekun məlumatlar
5.8.2	İşənmiş məlumat fayllarının arxivləşdirilməsi	İşənmiş məlumat fayllarının arxivləşdirilməsi	Yekun məlumatlar	DSK, QSS	Arxivləşdirilmiş məlumatlar

**5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırlanır**

6	<b>Məlumatların təhlili</b>	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanması, nəticələrin izahı, yekun nəticələrin formalaşdırılması	Statistik məlumatlar, qiymətləndirmə, metodoloji sənədlər, yayım məhsulları	DSK, QSS	Yekun məlumatlar, uyğunsuzluqlar, qiymətləndirmə və təhlilin nəticələri
6.1	İlkin nəticələrin hazırlanması	İlkin nəticələrin 1-tarif (poçt) №-li rəsmi statistika hesabatı forması əsasında hazırlanması	Aqreqasiya olunmuş məlumatlar, çıxış cədvəlləri	DSK, QSS	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.1	İlkin nəticələrin əldə edilməsi	Çıxış məlumatlarının hazırlanması və ya yenilənməsi	Aqreqasiya olunmuş məlumatlar	DSK, QSS	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.2	İlkin nəticələrdə mövsümi düzəlişlərin aparılması	Mövsümi düzəlişlərin aparılması	Çıxış cədvəlləri, dinamika sıraları	DSK, QSS	Aidiyyəti üzrə yeni məlumatlar
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	Aqreqasiya olunmuş məlumatlar, çıxış məlumatları, məlumat mənbələri	DSK, QSS	Yekun məlumatlar, uyğunsuzluqlar
6.2.1	Uyğunsuzluq və ya xətaların müəyyən edilməsi	Məlumatların təkrar yoxlanılması	Aqreqasiya olunmuş məlumatlar	DSK, QSS	Hesabatı səhv'lərlə təqdim edən statistik vahidlər, uyğunsuzluqlara dair qeydlər
6.2.2	İlkin çıxış nəticələri ilə əvvəlki dövrlərin nəticələri arasında uyğunluğun yoxlanılması	İlkin çıxış məlumatlarının əvvəlki dövrlərin müvafiq məlumatları ilə müqayisə edilməsi	İlkin çıxış məlumatları və əvvəlki dövrlərin çıxış məlumatları	DSK, QSS	Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər
6.2.3	Domenlararası uyğunluq üçün ilkin çıxış nəticələrinin təhlili	İlkin çıxış məlumatlarının digər statistik domenlərin istehsal etdikləri oxşar çıxış məlumatları ilə müqayisə edilməsi	İlkin çıxış məlumatları və digər statistik domenlərin müvafiq məlumatları	DSK, QSS	Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər
6.2.4	Nəticələrin redakte edilməsi	Çıxış məlumatlarının makro redakte edilməsi	Məlumatlar	DSK, QSS	Yekun məlumatlar
6.3	Nəticələrin izahı	Çıxış məlumatlarının əsasında tam izahların hazırlanması	Çıxış məlumatları, qiymətləndirmə	DSK, QSS	Qiymətləndirmə və təhlil
6.3.1	Çıxış məlumatlarına baxış və qiymətləndirilmənin aparılması	Qiymətləndirilmənin aparılması	Çıxış məlumatları	DSK, QSS	Qiymətləndirməni nəticələri

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
6.3.2	Müxtəlif vasitələrdən istifadə etməkən çıxış nəticələrin təhlili və izahı	Çıxış nəticələrin təhlili və izahı (cədvəllər, qrafiklər, xəritələr və s. şəkildə)	Qiymətləndirmənin nəticələri	DSK, QSS	Təhlilin nəticələri (cədvəllər və qrafiklər)
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanması	Metodoloji sənədlər, çıxış məlumatları	DSK, QSS	Çıxış məlumatları
6.4.1	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış nəticələrinin müəyyənləşdirilməsi	Daxili qaydalar əsasında məxfilik nəzarətinin obyekti hesab edilən nəticələrin eyniləşdirilməsi	DSK-nin məxfi statistik məlumatlarının qorunması sahəsində siyaseti, "Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?" təlimatı	DSK, QSS	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış məlumatları
6.4.2	Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktuallaşdırılması	Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktuallaşdırılması	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış məlumatları	DSK, QSS	Məxfiliyi təmin edilmiş çıxış məlumatları
6.5	Nəticələrin yekun formalasdırılması	Yekun nəticənin hazırlanması	Çıxış məlumatları, yayım məhsulları	DSK, QSS, İİƏŞ, Ümumi şöbə	İstifadəçilər üçün yekun nəticələr, arxivləşdirilmiş məlumatlar
6.5.1	Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün yekunlaşdırılması	Köməkçi məlumatların hazırlanması və müvafiq struktur bölmələrin (İİƏŞ timsalında) əməkdaşları ilə müzakirələrin aparılması	Təhlil edilmiş çıxış məlumatları	DSK, QSS, İİƏŞ	Yayım məhsulları
6.5.2	Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün təsdiqi	Yekun çıxış məlumatlarının yayım prosesindən əvvəl baxış və təsdiq üçün hazırlanması	Yayım məhsulları	DSK, QSS, İİƏŞ	Təsdiq edilmiş yayım məhsulları
6.5.3	Təhlil edilmiş çıxış nəticələrinin arxivləşdirilməsi	Təhlil edilmiş bütün çıxış məlumatları və müvafiq sənədlərin arxivləşdirilməsi	Təsdiq edilmiş yayım məhsulları	DSK, QSS, Ümumi şöbə	Arxivləşdirilmiş məlumatlar

#### 6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır

7	Məlumatların yayılması	Rabitə tarifləri haqqında göstəricilərin yayılması	Statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları, onlayn sorğular	DSK, QSS, İTŞ, İİƏŞ, BƏŞ, Ümumi şöbə	Statistik məlumatlar, metaməlumatlar, yayım məhsulları, protokollar, təşviqat materialları
7.1	Çıxış məlumatları sisteminin yeniləşdirilməsi	Rabitə tarifləri haqqında göstəricilərin aktuallaşdırılması	Statistik məlumatların buraxılış təqvimi, statistik məlumatlar, metaməlumatlar	DSK, QSS, İİƏŞ, İTŞ	Statistik məlumatlar, metaməlumatlar

<b>Nö</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
7.1.1	Məlumatların və metaməlumatların məlumat bazasına yüklənilməsinə hazırlıq işlərinin görülməsi	Yekun məlumatların və metaməlumatların məlumat bazasına yüklənilməsinə hazırlıq işləri	Statistik məlumatların buraxılış təqvimi, statistik məlumatlar, metaməlumatlar	DSK, QSS,	Hazırlanmış statistik məlumatlar və metaməlumatlar
7.1.2	Məlumatların və metaməlumatların məlumat bazasına yüklənilməsi	Yekun məlumatların və onlarla əlaqəli metaməlumatların onlayn yayımı üçün məlumat bazasına yüklənilməsi	Hazırlanmış statistik məlumatlar və metaməlumatlar	DSK, QSS, İİƏŞ, İTŞ	Məlumat bazasına daxil edilmiş statistik məlumatlar və metaməlumatlar
7.1.3	Məlumatların müvafiq metaməlumatlarla əlaqəsinin təmin edilməsi	Yekun məlumatların müvafiq metaməlumatlarla əlaqəsinin təmin edilməsi	Statistik məlumatlar və metaməlumatlar	DSK, İTŞ	Əlaqələndirilmiş statistik məlumatlar və metaməlumatlar
7.2	Yayım məhsullarının istehsalı	Rabitə tarifləri haqqında göstəricilərin istehsalı	Statistik nəşrlərin kataloqu, məcmüələrin buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları	DSK, İTŞ, İİƏŞ, BƏŞ	Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları
7.2.1	Yayım məhsullarının hazırlanması	Statistik məhsulun komponentlərinin hazırlanması və yayım üçün istehsalı	Yekun məlumatlar	DSK, QSS	Yayım məhsulları
7.2.2	Press-relizlərin və təhlili məruzələrin hazırlanması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
7.2.3	İstehsal edilmiş yayım məhsullarının redaktasi və tərcüməsi	Yayım məhsullarının redaktəsi və tərcümə edilməsi	Yayım məhsulları	DSK, QSS, BƏŞ	Redaktə və tərcümə edilmiş yayım məhsulları
7.2.4	İstehsal edilmiş yayım məhsullarının buraxılış üçün təsdiqi	Yayım məhsullarının buraxılış üçün təsdiqi	Buraxılış üçün hazırlanmış yayım məhsulları	DSK, QSS	Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları
7.2.5	Məcmuə və digər nəşrlərin istehsalı	Statistik məcmuələrin və bülletenlərin hazırlanması	Statistik nəşrlərin kataloqu, məcmuələrin buraxılış təqvimi	DSK, QSS	“Azərbaycanda qiymətlər” adlı statistik məcmuə, “İstehsalçı qiymət indeksləri” adlı bülleten
7.3	Yayım məhsullarının buraxılışının idarə edilməsi	Rabitə tarifləri haqqında göstəricilərin buraxılışının idarə edilməsi	Yayım məhsullarının buraxılışının idarə edilməsi üzrə sənədlər	DSK, QSS, İİƏŞ, Ümumi şöbə	İstifadəçiləri xəbərdar etmək, Arxivləşdirmə
7.3.1	Yayım məhsullarının buraxılışının idarə edilməsi	Yayım məhsullarının buraxılışlarının idarə edilməsi	DSK-nın təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların buraxılış təqvimi, nəşrlərin yayım reyestri	DSK, QSS, İİƏŞ	İstifadəçilərin xəbərdar edilməsi

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
7.3.2	Yayım məhsullarının arxivləşdirilməsi	İstehsal edilmiş və yayım məhsullarının arxivləşdirilməsi	Yayım məhsulları	DSK, QSS, Ümumi şöbə	Arxivləşdirmə
7.4	Yayım məhsullarının təşviqi	Yayım məhsullarının fəal təşviqi	İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu, istifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, QSS, İİƏŞ	Protokollar, hesabatlar, mətbuat konfransları, təşviqat materialları
7.4.1	Yayım məhsulunun istifadəsinin qiymətləndirilməsi	İstifadəçi məmənunluğunun qiymətləndirilməsi	İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğunun nəticələri	DSK, QSS, İİƏŞ	İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, onlayn sorğunun nəticələrinə dair hesabat
7.4.2	Yayım məhsullarının müxtəlif vasitələrdən istifadə etməklə təşviqi	İstifadəçilərin ehtiyaclarına əsaslanmaqla təşviqatların aparılması, istifadəçi məmənunluğunun təhlili	İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, QSS	Mətbuat konfransları, təşviqat materialları
7.5	İstifadəçi sorğularının idarə edilməsi	Rabitə tarifləri haqqında göstəricilər üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı	DSK, QSS	Sorğuların cavablandırılması
7.5.1	İstifadəçi sorğularının qeydiyyatı və cavablandırılması	İstifadəçi sorğularının baxılması və cavablandırılması	Rəhbərliyin tapşırığı, daxil olan və göndərilən sənədlər və onların qeydiyyatı kitabları, elektron karguzarlıq sistemi	DSK, QSS	Sənədlərin qeydiyyatı

#### 7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayıldı

8	Qiymətləndirmə	1-tarif (poçt) №-li rəsmi statistika hesabatı forması üzrə statistik prosesin qiymətləndirilməsi	Qiymətləndirməyə dair materiallar, akt və hesabatlar, KİS-ə dair sənədlər	DSK, QSS, KİEMS	Akt və hesabatlar, təhlil və plan
8.1	Qiymətləndirmə üçün məlumatların toplanması	1-tarif (poçt) №-li rəsmi statistika hesabat forması üzrə üzrə statistik prosesə dair məlumatların toplanması	Hesabatlar və KİS-ə dair sənədlər	DSK, QSS, KİEMS	Toplanmış materiallar

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
8.1.1	Əvvəlki altproseslərdə qiymətləndirmə ilə bağlı materialların toplanması	Qiymətləndirmə ilə bağlı materialların toplanması və qiymətləndirməyə hazırlıq işləri	1-tarif (poçt) №-li rəsmi statistika hesabat forması üzrə statistik prosesin əvvəlki mərhələləri üzrə nəticələrlə bağlı hesabatlar və ya KİS-ə dair sənədlər	DSK, QSS, KİEMŞ	Toplanmış materiallar
8.2	Qiymətləndirmənin aparılması	1-tarif (poçt) №-li rəsmi statistika hesabat forması üzrə statistik prosesə dair qiymətləndirmənin aparılması	Toplanmış materiallar, KİS-ə dair sənədlər	DSK, QSS, KİEMŞ	Akt və hesabatlar
8.2.1	İstehsal prosesinin qiymətləndirməsinin aparılması	1-tarif (poçt) №-li rəsmi statistika hesabat forması üzrə statistik istehsal prosesinin təhlili və qiymətləndirməsi	Keyfiyyət məruzələri, DESAP, şöbə üzrə proseslərin idarə olunması standartları və prosesin xəritəsi, KİS SP-lər, KİS KV	DSK, QSS, KİEMŞ	KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsulluqlara dair akt", auditin nəticələrinə dair hesabat
8.3	Fəaliyyət planının razılışdırılması	1-tarif (poçt) №-li rəsmi statistika hesabat forması üzrə statistik prosesə dair razılışdırılmış fəaliyyət planının hazırlanması	Akt və hesabatlar	DSK, QSS, KİEMŞ	Təhlil və plan
8.3.1	Fəaliyyətin tekmilləşdirilməsi üçün tövsiyələrin verilməsi	1-tarif (poçt) №-li rəsmi statistika hesabat forması üzrə statistik prosesə dair fəaliyyət planına salınacaq tövsiyələrin toplanması	KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsulluqlara dair akt", Auditin nəticələrinə dair hesabat, Yoxlama və nəzarət auditinin nəticələrinə dair hesabat	DSK, QSS, KİEMŞ	Rəhbərlik tərəfindən təhlil, KİS-in illik fəaliyyət planı

BMT	Birləşmiş Millətlər Təşkilatı
BVF	Beynəlxalq Valyuta Fondu
BƏT	Beynəlxalq Əmək Təşkilatı
ƏN	Ədliyyə Nazirliyi
İN	İqtisadiyyat Nazirliyi
NRYTN	Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
DSK	Dövlət Statistika Komitəsi
KİEMŞ	Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi
SiəSPŞ	Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi
İİƏŞ	İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
İTS	İnformasiya texnologiyaları şöbəsi
BƏŞ	Beynəlxalq əlaqələr şöbəsi
YSO	Yerli statistika orqanları
ETSİM	Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi
KİS	Keyfiyyətin idarə edilməsi sistemi

